

XÜLASƏ

Adı Soyadı: Nərgiz Kərimova

Xarici dil: İngilis, Alman, Rus, Ukrayna



Ali təhsil statusu:

Səviyyə	Fakültə \ ixtisas	Təhsil aldığı yer	Təhsil aldığı illər
Bakalavriat	Filologiya (ingilis dili və ədəbiyyat)	Ukrayna Respublikası, Donetsk vilayəti, Mariupol Dövlət Universiteti	2009-2013
Magistratura	Dil və ədəbiyyat (ingilis və alman dili üzrə)	Ukrayna Respublikası, Donetsk vilayəti, Mariupol Dövlət Universiteti	2013-2015
Doktorantura	German dilləri	Xəzər Universiteti	2020

Magistrlik dissertasiyasının adı və elmi rəhbəri:

Формування іншомовної аудитивної компетенції з використанням подкастів. Rəhbər: Професор, док.пед.наук Соколова Ірина Володимирівна

Doktorantura dissertasiyasının adı və elmi rəhbəri:

Актуализация фразеологических единиц в дискурсе англоязычной масс-медиа. Rəhbər: Prof., fil.e.d. Vəliyeva Nigar Çingiz qızı

Gördüyü vəzifələr:

Vəzifəsi	İşlədiyi yer	İl
Beynəlxalq işlər üzrə koordinator	Mingəçevir Turizm Kolleci	2013-2014
Müəllim (ingilis və alman dilləri üzrə)	Mingəçevir Turizm Kolleci	2014-2016
Müəllim (ingilis və alman dilləri üzrə)	Mingəçevir Dövlət Universiteti	2016 - ...

Layihə və təlimlər:

1. Academic writing: Professional Development Course Series (15 weeks) held by U.S. Embassy in Azerbaijan – 2020
2. Aprel-Iyun 2021. ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən maliyyələşdirilən "Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi" layihəsi
3. May-Noyabr 2021. Almaniyanın İDEM təşkilatı və Bakı İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) ilə birgə təşkil olunan regionlarda tələbə mediasının inkişafına dair layihə (Təlimçi qismində)

ÇAP OLUNMUŞ ƏSƏRLER

Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr:

1. Особенности фразеологизмов с компонентом «денежная единица» в современном немецком языке и отражения в них национальных черт характера. The XII International Scientific Symposium "East or West: Integration of cultures. Turkey, 2021. p. 99-104
2. Трансформации фразеологических единиц в англоязычных средствах массовой информации. 10-11 dekabr 2021-ci il Mingəçevir Dövlət Universitetində keçiriləcək "Davamlı inkişaf strategiyası : global trendlər, milli təcrübələr və yeni hədəflər" adlı beynəlxalq elmi konfransının materialları
3. Основные тенденции изучения фразеологии в отечественной и зарубежной лингвистике. The XXII International Scientific Conference "Turkic World between East and West". Turkey, 2022

Milli resenziyalı jurnallarda dərc olunan məqalələr :

1. Особенности фразеологизмов с компонентом "денежная единица" в современном немецком языке. Filologiya məsələləri jurnalının №2 (2020) – Məqalə

Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr:

1. Тема двойничества в английской литературе XIX века на примере произведений О.Уайлда "Портрет Дориана Грея" и Р.Л. Стивенсона

“Странная история доктора Джекила и мистера Хайда” 7-8 may 2018 ildə Mingəçevir Dövlət Universitetində keçirilmiş “Qlobal tendensiyalar və müasir Azərbaycan” adlı respublika elmi konfransının materialları - Tezis

2. Заимствования во фразеологической системе немецкого языка. 2019-cu ilin 3-4 dekabrda keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının materialları – Tezis

3. Классификация именных омонимов современного немецкого языка. 2019-cu ilin 6-7 dekabrda keçirilən “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” konfrans materialları - Tezis

4. 6-7 dekabrda keçiriləcək “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” adlı respublika elmi konfransına “Фразеологические обороты в немецком и азербайджанском языке” - Tezis

5. 11 Dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində keçirilmiş “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar, reallıqlar və müasir çağırışlar” adlı respublika elmi konfransında “Процессы заимствования лексических единиц в немецком и английском языках в условиях глобализации” adlı –Tezis

6. Мобильные приложения как инновационный способ обучения иностранного языка (21 iyun 2021-ci il tarixində Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Təhsildə rəqəmsallaşdırma: Elektron təhsil və informasiya cəmiyyəti” mövzusunda Respublika elmi konfransı) – Məqalə